



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

İctimai və dövlət maraqlarının müdafiəsi

Dövlət maraqları - vahid dövlət məkanında zamanla formalasmış ümumi maraqların vəhdətdidir; Dövlət maraqları - dövlətin dərk edilmiş tələbatıdır; onun iqtisadi və geosiyasi maraqları, mədəni-tarixi ənənələri, təhlükəsizliyin teminatı, zərurəti, əhalinin xarici təhlükələrdən və daxili iqtisadlardan, ekoloji felakətlərdən və s. müdafiəsi ilə müyyənlenir.

Dövlət maraqları anlayışı - şəxslərin maraqları ile ictimaiyyətin maraqları kimi iki diger anlayışı birləşdirir ve onlardan qaynaqlanır.

Şəxsin marağı - ferdin müyyən maddi və rifah, imkanları, tələbatının ödənilməsi cəhətləridir. Lakin burada başlıca şərt həmin şəxsin maraqlarının temin edilməsinin qanunu qadağan edilmiş, hüquq zidd olmamasıdır.

İctimai maraq (cəmiyyətin maraqları) - cəmiyyətin bütün üzvlerinin, yaxud da əsas hissəsinin müyyən rifah, imkanları, tələbatlarının ödənilməsinə dair ümumi maraqlarıdır.

Dövlətin marağı - şəxslər icmaliyyətin tələbatının tarazlılıq kompleksidir, onun reallaşdırılması dövlət hakimiyyəti institutlarından ictimai birliklər qarşılıqlı təşvi prosesində baş verir.

Beleliklə, dövlət maraqları ictimai maraqların bir hissəsidir və hakimiyyət organlarının əsas fealiyyət sahələrinə reallaşdır. Bu fealiyyət sahələrinə - ictimai, daxili siyaset, sosial, beynəlxalq, herbi, sarhəd və s. sahələri daxildir. Dövlətin prioritet maraqlarının sırasında xalqın suverenliyinin, ölkənin erazi bütövülünün teminatı, demokratianın inkışafı, siyasi sabitiliyin möhkəməndəndirməsi və s. daxlidir.

Dövlət şəxsin, ictimaiyyətin, dövlətin qanuni maraqlarının reallaşdırılmasına imkan yaratır. Dövlət vətəndaşlarının hüquq və azadlıklarını məhdudlaşdırma bilər - bu məhdudlaşdırma qanuni maraq çərçivəsində olmalı ve ümumilikdə,



Dövlət maraqlarının təsnifatı; Dövlət maraqları ilə ictimai maraqların qarşılıqlı əlaqəsi və vəhdəti

ictimai və dövlət maraqlarına xidmət eleməldir.

İctimaiyyət vətəndaş cəmiyyətine doğru yönəlir, ilk növbədə şəxslərin və kollektivlərin birge maraqlarını temin etmeye çalışıcaqdır. İctimai maraqların azadlığını inkişaf, dövlət işlərinin və ictimai işlərin idarəciliyindən, mədəniyyətin nüailiyetlərindən faydalananmad imkanı və s. daxlidir. Vətəndaşların maraqlarını goruyan dövlətə yanaşı, ictimai maraqların müdafiəçisi olaraq ictimai birliklər, elm və mədəniyyəti xidmiliçliçik edirler.

Dövlət maraqları müxtəlli prinsipinə təsnif edilir:
□ Maraqların daşıyıcılarına görə fərqlənlərdir: dövlət maraqları (bir dövlətin maraqları); qrup maraqları (bir neçə dövlətin maraqları); ümumilikde beynəlxalq ictimaiyyətin maraqları (ümuməbsər maraqlar).

□ Dövlət maraqlarını müxtəlli şəkildə belə qruplaşdırmaq olar: daxili inkişaf maraqları (daxili məsələlər); dövlətin beynəlxalq münasibətlərinin şəhərkarlılığı maraqları (ümuməbsər maraqlar).

□ Dövlət maraqlarını müxtəlli şəkildə belə qruplaşdırmaq olar: daxili inkişaf maraqları (daxili məsələlər); dövlətin beynəlxalq münasibətlərinin şəhərkarlılığı maraqları (ümuməbsər maraqlar).

□ Obektivətən görə dövlət maraqları belə təsnif edilir: iqtisadi, siyasi, hüquqi, intellektual (sosial-mədəni, mənəvi) ma-

raqlar, ərazi maraqları və s. Dövlət maraqların xarakterinə görə birbərə və dolayı maraqlarla bələd olurlar.

□ Dövlət maraqları daimi və müvəqqəti (vəziyyət, dövr gərə dayışan) olurlar.

□ Həmçinin, taktiki və stratejiki maraqlar mövcuddur.

□ Dövlət erazisində yaşayışın əhəminin milli maraqlarının yerli və beynəlxalq müstəvəde müdafiəcisidir. Xarici dünyaya ekstrapolyasiya edilmiş milli

maliyyətin əsas hissəsinin maraqları ilə üst-üstə düşür. Bu maraqlar hemin cəmiyyətin bütün sosial strukturunun mövcudluğunu və saxlanılması üçün əsas olan qaydaların, normaların, telebərin mövcudluğunu nəzərdə tutur. Bu qaydalar sosial münasibətlər prosesində sosial cəmiyyətin bütövülünü temin edən dayanıqlı bağlar yaradır.

2) Dövlət maraqları sabitlik, nizam-inizam teleb edir. Mehə təyfa-qəbile heyət tərziñin ruhunu enənələrin formalaşması prosesində meydana çıxmış, yazılımayan, nəsildən-nəsile ötürünlər etik, mənəvi-exlaq, təbii hüquq qanunları, medeni enənələr həttidən ilk insan kollektivlərinin belə ictimai münasibətlərini nizamlamaq və sistemləşdirək sənədlərdir.

3) Dövlət öz mövcudluğunu və inkişafının obyektiv tələbatı olaraq, ictimaiyyətin maraqlarını özü üçün əsas götürür.

uzlaşmaya biler.

5) Dövlət maraqlarına özünü qoruyub saxlama mexanizm daxlidir. Bu mexanizm qurulması zamanı şəxsi maraqlar içtimai maraqlara tabe edilir. Dövlət üçün şəxsi və içtimai maraqların qarşılıqlı nisbet eləgəsi başqa xarakter keş edir - içtimai maraqların müdafiə məqsədi ilə fərdlərin hüquqlarının sərt, lakin legitm şəkilde məhdudlaşdırılmışdır.

6) Şəxsi və içtimai maraqların arasında serhəd deyişkəndir, cəmiyyətin inkişafının sosial-iqtisadi seviyyəsindən və inkişaf tarixinin xüsusiyyətlərindən asılıdır, dövlətin və cəmiyyətin mövcud telebələrinə asılı olaraq qanuna təsdiq sənədlərdir.

maraqlar öz əhəmiyyətine və beynəlxalq arenaya təsirinə görə fərqlənlərdir. Bu əlamətə görə onlar heyati vacib (əsas) və ikinci derecəli, daimi və müvəqqəti, uzunmüddəli və şəraitə uyğun ola bilərlər. Əsas və daimi milli maraqlar mühüm geosiyasi parametrlərini müəyyənləşdirir - hemin dövlətin dövlətərəsi və münasibətlərdəki yeri və rolü, onun nüfuzu, herbi gücündən sanbalı, öz suverenliyini qorumaq qabiliyyəti, müttəfiqlərin təhlükəsizliyini teminat vermək imkanları və s.

Dövlət öz maraqlarının imkanı və ixtiyarı daxilində olan bütün - siyasi, ideolojik, iqtisadi, diplomatik, herbi vəstidlərdir. Herbi vəstidə - güc təbliğ edilmişsi təhdidi, yaxud da gücün real tələbi, hətta müharibələrə elan edilmişdir. İkinci derecəli və dayışan maraqların birinci dərəcələrindən tərəfə maraqların təsiri altında dayışır, dövlətin əsas və daimi maraqlarının reallaşdırılması üçün sədəfəşəne predmetli ola bilər.

Təsnişən meyarları bir çox cəhətdən tərtiblərdir. Onlar nəzərdən keçirilən məsələnin mülləkə göstəriciləri hesab edilə bilmez.

1) Dövlət maraqları içti-

rəmli maraqların temin olunması yollarını konkretlaşdırır. Dövlət öz icbari tədbirləri vəsiti ilə ictimai maraqları müdafiə etməyə hazırlıdır.

4) Dövlət maraqları hem de ərazi xarakteri daşıyır. Başqa sözü deyilsə, her bir dövlətin öz suverenitəsi, eraziləri daxilində öz maraqları mövcuddur. Dövlət hemin əraziye yaşayın cəmiyyətin mədəni, mili, dini xüsusiyyətlərinin müdafiəsinin təminatçıdır, hemin cəmiyyətin konkretni tarixi inkişaf xüsusiyyəti neticəsində elde edədiyi siyasi baxışları, vətəndaşlarının vəhdi mənəvi-konseptual principlərin ifadə edir. Büttün bu deyərlər başqa bir dövlətin quruluşundakı deyərlər sistemi ilə

zimirən. Bu serhədin müyyənləşdirilməsi maraqların hüquq tənzimləmə vəsitiesi ilə formalaslaşdırılır və ictimai maraqlar arasında tarazlığın elə edilmesi problemini təsdiq edir.

Her bir qəzəb özüne layiq dövlət qurur. Dövləti onu quran vətəndaşların ümumi cəhətlərinin toplusunda, yaxud da ictimaiyyətin güzgüsü hesab etmək olar. Vətəndaşların fərdi maraqları ilə ictimai maraqların müvəqqəti tərəfədən təsdiq edilər. Dövlət maraqlarının arasındaki fərqlər, uyğunşusuzluqların minimallamaşdırma təbliğindən cəmiyyətin mənəvi-exlaq, intellektual, iqtisadi inkişafından asılıdır.

Zeynəb RÜSTƏMLİ

